

Heydər Əliyev və məhkəmə hakimiyyəti

Təpdiq MAHMUDOV

Gəncə Apellyasiya Məhkəməsinin sədri

Azərbaycanın müasir tarixini Ümummilli lider Heydər Əliyevin fealiyyətindən kənar təsəvvür etməyin mümkünşüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparən yollarda qarşıya çıxan saysız-hesabsız mənəcələrin aradan qaldırılmasında Ulu önder Heydər Əliyevin nümunəyi etdirdiyi uzaqqorənlikdə, irade və qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir.

Azərbaycan xalqı öz dövlət müstəqilliyini eldə etdikdən sonra cəmiyyətin gələcək inkişaf üçün hüquqi isləhatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalşdırılması zəruri idi. Lakin 90-cı illerin əvvəllerində ölkədəki mövcud vəziyyət qarşıda duran həyatı əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri edirdi. Mehz beşər ağır vəziyyətdə xalqın tezidli tələbi ile ali hakimiyyətə qayidian Ümummilli lider Heydər Əliyev qısa zaman keşiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu. Davamlı ictimai-siyasi sabitliyi tam olunması isə vətəndaşların hüquq və mənafəllerinin müdafiəsinə, beynəlxalq münasibətlər sistemine integrasiyaya istiqamətlənən, sosial ədalet prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadıq müstəqil bir dövlət kimi formalşaması isə Ulu önder Heydər Əliyevin siyasi fealiyyətinin nəticəsidir.

İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi isləhatların en mühümü isə yaşamaq hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər oldu. Ulu önder Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm cəzası leğv edildi. Qeyd etmek lazımdır ki, Azərbaycan Şərqi ilk dəfə olaraq ölüm cəzasını leğv edən ölkə kimi tarixə düşdü. Bu tarixi addım humanizm, insanperverlik, ədalet, şəxsiyyət və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə misilsiz töhfəsidir. Ulu önder qeyd edirdi: "Mən, cinayət-hüquq siyasetini hərtərəflə təhlil edərək, ədalet, azadlıq, humanizm və insanperverlik kimi yüksək idealara sadıq qalaraq, ölkəmizdə ölüm cəzasının leğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addimlər, beynəlxalq standartlara əsaslanan köklü hüquqi isləhatlar insan və vətəndaş hüquq və azadlıqlarının təminati sahəsində əsaslı döñüse səbəb oldu. Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 1994-cü il 9 avqust tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirleri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr



üçün fealiyyət programı müəyyənəşdirildi.

Hüquqi isləhatların həyata keçirilməsi məqsədi ilə Prezidentin 1996-ci il 21 fevral tarixli sərəncamı ilə hüquqi isləhatlar komissiyası yaradılmış, hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolü nəzəre alınmaqla 1 dekabr 1998-ci il tarixli fərmanla dövlət başçısı yanında Məhkəmə-Hüquq Şurası yaradıldı.

Məhkəmə sistemi isləhatının konsepsiyası aşağıdakı əsas məqsəd və vəzifələri müəyyənəşdirdi. Hüquqi dövlət çərçivəsində məhkəmə hakimiyyətinin müstəqil fealiyyət göstərməsinin təmin edilməsi, vətəndaşların məhkəməye ədaletli əraşdırma üçün müraciət etmək hüququnun təmin edilməsi, peşəkar hüquq yaradıma imkanı, məhkəmə qərarlarından şikayət vermək hüququnun həyata keçirilməsi və s.

Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhəlesi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakiresinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində - referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq isləhatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu məhkəmə teməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin eldə cətdiyi mütərəqqi dəyərlər öz əksini tapır. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə menbəyi olması, idarəciliyin hakimiyyət bögüsü əsasında təşkil olunması kimi teməl prinsiplər təsbit olunur, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasetinin əsas istiqaməti, bütün dövlət orqanlarının fealiyyətinin əsas məqsədi kimi müəyyən edilir.

Ölkəmizdə hüquqi isləhatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-ci ilde Hüquqi İslahat Komissiyası yaradıldı. Həyata keçirilən isləhatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və büttövlükdə hüquq-mühafizə sisteminin isləhati, qanunların əhali arasında təbliği və

öyrənilməsi kimi mühüm tədbirləri özündə cəhiva edir. "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında" Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq isləhatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fealiyyət göstərməsinə imkan yaradıldı.

Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək öz real təminatını tapmış və məhkəmə hakimiyyətinin müstəqilliyine hüquqi zəmin yaradır. Bu sahədə qəbul olunmuş qanunlar isə yeni məhkəmə sisteminin, onun təşkilatı əsaslarını müəyyən edərək, məhkəmə və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminatın vərilməsinə, məhkəmələrin fealiyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib. Həyata keçirilən isləhatlar nəticəsində prokurorun məhkəmedə təref kimi iştirak etməsi, ittihad tərefi ilə müdafiə tərefi arasındakı tarazlığın bərpa edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddealar məhkəmə-hüquq sisteminde tətbiq edilməye başlanıldı.

Nəzərə çatdırmaq lazımdır ki, məhkəmə hakimiyyəti, onun hüquqi dövlətə rolu və yeri ilə bağlı əsas ideyalar Respublikanın Konstitusiyasına bünövşə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə Hakimiyyəti anlayışı verilib. Bununla da cəmiyyətdə yaranan bütün hüquq münasibətlərinin həlli məsəlesi məhkəmə orqanlarının selahiyətinə aid edilib. Məhkəmə hakimiyyətinə verilmiş yeni selahiyətlər nəzərə alınmaqla ölkə tarixində ilk dəfə olaraq Əsas qanunda hakimlərin sərbəstliyi və müstəqilliyinin vacib təminatı - onların deyişməzliyi prinsipləri reallaşır.

Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təmeli qoyulmuş, hüquq sisteminde köklü dəyişikliklər həyata keçirilib, beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblə-

re uyğun yeni qanunlar o cümlədən, Konstitusiya Məhkəməsi haqqında, Məhkəmələr və Hakimlər haqqında, Prokurorluq haqqında, Polis haqqında Azərbaycan Respublikasının Qanunları, Mülki, Mülki-Prosesual, Cinayət, Cinayət-Prosesual, Vergi, Gömrük və sair Məcəllələr qəbul edilib.

Ulu önder yeni Konstitusiyada insan amilini daha çox öne çəkib. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının müddəalarının üçdə birinin insan hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda bu məsələyə diqqətin əyani təzahürüdür.

Konstitusiyada həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi, onları gözlemek və qorumaq isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olması təsbit edilib. Ulu önder Heydər Əliyevin 1998-ci ilin fevral ayının 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmani sözügedən sahədə kompleks tədbirlərin həyata keçirilməsine təkan verib.

Qanunun alılıyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fealiyyətə başlayıb.

Ölkəmizdə ədalet mühakiməsinin seymərliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlerin beynəlxalq standartlara müvafiq, test üsulu, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi aparılıb. Yeni qaydalara uyğun keçirilmiş imtahanların bütün mərhələlərini müşahidə etmiş bir çox təşkilatdan olan beynəlxalq və yerli müşahidəciler onu en şəffaf prosedur kimi yüksək deyərləndirib və bir səra inkişaf etmiş dövlətlərin beşər tədbirin keçirilməsini yalnız arzu etdiyini bildirib.

Həyata keçirilən çoxşaxəli isləhatların məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına tam hüquqlu üzv qəbul edilib və bu tarixi hadisə Respublikamızın beynəlxalq aləmdə demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmasına səbəb olub.

Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycanın qısa müddət ərzində bir çox Avropa Konvensiyalarına, o cümlədən, 15 aprel 2002-ci ildə isə "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, insan hüquq və azadlıqlarının qorunması və inkişaf ettiqamətdə yeni mərhələdir.

Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi isləhatlar aparıb. Ölkədə hakim korpusunun formalşamasında təmam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədaletli və şəffaf seçim məhkəmə-hüquq isləhatlarının keyfiyyətə aparılmasına təkan verib. Onun rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının teməl prinsipi kimi qəbul edilən en mühüm beynəlxalq konvensiyalara da imza atıb.

Azərbaycanın tarixində ilk olaraq 1998-ci il iyul ayında konstitusiya nəzərəti orqanı-Konstitusiya Məhkəməsi yaradılıb.

Məhkəmələr və hakimlər haqqında Qanunda hakimlərin toxunulmazlığı, də-

yışmeziyi, şəxsi təhlükəsizliyi, onların fealiyyətinə müdaxilenin yolverilməzliyi, hakimlərin siyasetlisədirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatlarının nəzərdə tutulması tedbirleri vasitəsi ilə hüquqi dövləte xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsiplərini müəyyənəşdirir.

Qanunun alılıyinin təmin edilməsi, ədalet mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fealiyyətə başlayıb.

Ölkəmizdə hüquq sisteminin və ədalet mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvercilik və institusional islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda Ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Prezident İlham Əliyevin ölkəmizə bacarıqla rəhbərlik etməsi, Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi, onun Azərbaycan naminə amallarını böyük məharetle həyata keçirməsi hər birimizin qəlbini iftixar hissi ilə döyündürür.

Prezident İlham Əliyevin imzaladığı 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sisteminde islahatların derinləşdirilməsi haqqında" fərmando məhkəmə hakimiyyətinin, məhkəmə-hüquq sisteminde islahatların derinləşdirilməsinin, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuzlu malik olan ədalet mühakiməsinin formalasdırılmasının bütün inkişaf istiqamətləri konkret müəyyən olaraq edilib.

Həmin fermanın 1-ci bəndində Prezident İlham Əliyev ədalet mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının bütün məhkəmələrinin sedrlərinə və hakimlərinə tövsiye edib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın məhkəmlənməsi üçün fealiyyətlərində ədalet, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında berabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalet mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinler.

Ulu öndər Heydər Əliyevin məhkəmə hakimiyyəti sahəsində inkişafın əsas istiqamətləri kimi müəyyən etdiyi yol xəritəsinin tərkib hissəsi və davamı olan bu ferman müasir dövrümüzdə ədalet mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün bütün hakimlərdən yüksək peşəkarlıq, ədalet, qərəzsizlik və şəffaflıq kimi yüksək keyfiyyətə malik olmaq bacarığı və qabiliyyəti tələb edir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərefəsində ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminde de yüksək seviyyədə həyata keçirilməsi məqsədi ilə hər bir hakim öz üzərinə düşən məsuliyyəti dərk etməli, şəxsi heyatında və gündəlik fealiyyətində yalnız ədalet mühakiməsinin maraqlarına uyğun davranışlı və qəbul etdiyi qərarlarda ədalet, qanunçuluq və qərəzsizlik prinsipinin tələblərinə dönmədən əməl etməlidir.

Əbədi və həmişəyaşar şəxsiyyətlər



Gülbəniz BABAXANLI
AMEA Hüseyin Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru

Hər bir xalqın tarixini möhkəm özül üzərində bərərər edən onun əbədi dəyərləridir. Azərbaycan xalqı da tarix boyu əbədi dəyərlərinin zənginliyi ilə seçilib. Bunların sıralarında Ulu öndər Heydər Əliyev və böyük şair-dramaturq Hüseyin Cavid vüqarla ucalmaqdadır.

Heydər Əliyev əbədiyyəti və Hüseyin Cavid əbədiyyəti. Bu iki əbədiyyətin birliyində, vəhdətində, Azərbaycanın iki qurur qaynağında, bütövlükde Türk dünyasının, insanlığın iki qurur qaynağında duran, onları bir-birinə bağlayan ən möhkəm tələrən biri de məhz ədəbiyyatdır. Bu nədir, sadəcə bir təsadüfmü? Sözlərin səslenişindəki ilginc yaxınlıq? Hər halda, burada bir hikmet de olmamış deyil. Çünki her iki dahi bəşər həyatında ədəbiyyatın roluna yüksək qiymət vermiş, insanlığın ərsəyə getirdiyi ən böyük milli-mənəvi dəyərlər sırasına daxil etmişlər. Böyük Hüseyin Cavid 1915-ci ildə "Açıq söz" qəzeti dərc etdiyi "Mühərribə və ədəbiyyat" məqəlesi ndə öz vətənpərvər proqressiv fikirlərini bəslə ifadə etdi: "...Tələbə və talibələr ikmali-tehsildən sonra bir de kəndi filosofları, ədibləri tərəfindən yazılış əsərləri mütləkəyə başlarlar. Şübhəsiz ki, en faydalı düşüncələr, ən ciddi məhəkəmələr də yalnız felsefə və ədəbiyyat vasitəsilə eldə edilə bilir... Bir gənc bir şeir, bir hekayə, bir roman, bir tarix, bir faciə oquyacaq olursa, dərhal kəndinə rühdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyenir və o ruhda yaşamağa yeltenir və o məsləkdə yaşamaq ister və bu yazılan əsərlər isə, adətən aləmşümul bir müəllim yerinə keçər, qərələrin ruhlarına nüfuz etməyə başlar".

Dədə qorquqlar, nizamiler, fizulilər, cavidlər yurdunun dahi yetirməsi olan, bu böyük müəllimlərin əsərlərindəki humanist, vətənpərvər idcikalardan tərbiye alan Heydər Əliyev də ədəbiyyata çox böyük önəm verən və yeri geldikcə bu bəşəri təfəkkür sahəsinin inkişafına əlinən gələn yardımı əsirgəməyen dünya şöhrətli bir siyaset adamı, bir diplomat, bir ensiklopedik zəka sahibi kimi tanınmışdır. Onun ədəbiyyat, ədəbiyyatın bəşər tarixində oynadığı mütərəqqi rol barede müdirlik fikirləri çoxdur. Ele bilirem ki, həmin fikirlərden birini bir daha səsləndirmek yerinə düşer. Ədəbiyyata, mədəniyyətə milli özünüüfadə, özünütəsiq vəsaitlərindən biri kimi yüksək önem verən Ümummilli lider, bu obrazlı-intellektual fealiyyət sahəsinin xüsusi ideoloji-informativ mübarizədə əvəzsiz rola malik olduğunu təkidlə vurğulayırdı. Hüseyin Cavidin yuxarıda örnək tətbiqimiz sözlərindən sekən il sonra Heydər Əliyev onunla hemfikir, hemməslək, həməqidə olduğunu öz dərin mənalı sözləri ilə bir daha təsdiq etdi: "...Biz daim çalışmalıq ki, Azərbaycan

xalqını dünyaya daha yaxından tanıdaq. Qoy bilsinlər ki, xalqımızın çoxesrlilik, zəngin tarixi mədəniyyəti var. Bilsinlər ki, Azərbaycanın bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin yaratdığı və əsrlərdən-əsrlərə keçən mədəniyyətimizə əsaslanır. Bu, ona görə lazımdır ki, hamimizə məlum olan düşmən qüvvələr həmişə sübut etməyə çalışmışdır ki, Azərbaycan xalqının zəngin tarixi olmamışdır, onun kökü yoxdur. Şübhəsiz ki, bu, cəfəngiyatdır. Bəzən buna heç cavab vermək istəmirsin. Lakin xalqımıza düşmən olan, qəsd etmek isteyen dairələr, qüvvələr, bəzən de milletlər respublikamızı parçalamaq, onun ərazisini qəsb etmek isteyənlər əvvəller de çalışmışlar və indi de çalışılar sübut etsinlər ki, guya Azərbaycan xalqı tarixi köklərə malik olan bir xalq deyildir. Ona görə də Füzuli kimi şəxsiyyəti dünyaya bir daha tanıtmaqla onun neccə böyük şair, mütəfəkkir, filosof olduğunu və dünya mədəniyyətinə ne qədər töhfə verdiyini, onu neccə zənginləşdirdiyini göstərəcəyik. Buna bizim əvvəller de ehtiyacımız olmuşdur, lakin bu gün xüsusilə vacibdir. Çünkü Azərbaycan müstəqil dövlətdir, xalqımız milli azadlığı nail olmuşdur və biz müstəqilliyyətin daimi, əbədi olmasına üçün çalışınq və bundan sonra da çalışacaqıq".

Bəşər tarixində şirə-sənətə, senetkar şəxsiyyətinə hamilik edən dövlət başçıları az olmayıbdır. Ancaq Azərbaycanın Ümummilli lideri, Ulu öndər Heydər Əliyev bu baxımdan unikal bir məvqeyə malikdir, desək, yəqin ki, mübəaliğə olmaz. Xüsusən klassiklərin yaradıcılığına böyük önəm verən Heydər Əliyev onların tədqiq və təbliğinə, Vətən və millet qarşısındaki xidmətlərinin dəyərləndirilməsinə qayğı və diqqətini bir an belə əsirgəməmişdir. Azərbaycan ədəbiyyatının dünyasının en qədim və zəngin ədəbiyyatlarından biri sayan Ümummilli lider, bu ədəbiyyatın yətirdiyi böyük dahilerin qlobal miqyasda öz layiqli qiymətlərini almışlarını dəfələrle qeyd etmiş və bu yolda göstərdiyi titanic səyələr təvazökarlıqla özünün vətəndaşlıq borcu elan etmişdir.

Cavid sənətində hele keçən esrin 70-ci illərindən maraqlı gözərlər Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı xəzinəsinə zənginləşdirənlər sırasında çəkmişdir. Seksəninci illərin əvvəllerindən isə ümummilli liderimiz Hüseyin Cavid əsərinə müntəzəm diqqət göstermiş, şaire layiqli qiymətin verilməsi işinə nezəti bir an belə ziiflətməmişdir. Sonralar, 1993-cü ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasının ziyahları ilə görüşündə Heydər Əliyev Cavidə bağlı fealiyyətini belə xatırlayırdı: "...Böyük filosof-şairimiz, dramaturqımız Hüseyin Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şəyi öz yerinə qoydu. Hüseyin Cavidin cenazəsi de Sibirdə öz vəteninə getirildi, onun adı da yüksəldi. Ancaq təessüf edirəm ki, 1981-ci ildə Hüseyin Cavidin 100 illiyi haqqında Komünist Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda on il ərzində həyata keçirmədi... İndi Hüseyin Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də felsefi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımı səviyyədə nəşr olunmuşdur?"

Bu gün Cavid külliyyatının beşcildliyi möhtərem Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncama əsasən latin qrafikası ilə çap edilib geniş oxucu auditoriyasına çatdırılmışdır. Bəli, ataların başladığı iş əvladlar davam etdirir və başa çatdırı-

Xalqın, vətənin bütövlüyü də məhz bu faktorla müəyyən edilir.

Onu da göstərməliyik ki, Ümummilli liderimizin Moskvaya, yüksək dövlət vəzifəsinə getdiyi səbəbindən Cavid ərsi ilə bağlı yarımcı qalmış bir çox işləri taleyin hökmü ilə əle onun özü, respublika hakimiyyətinə ikinci qayıdışından sonra tamamlamağa nail oldu. Hələ Moskvada iken hər dəfə Bakıya geləndə Hüseyin Cavidlə maraqlanan, onun əsərlərinin tamaşalarına baxan Heydər Əliyev 1993-cü ilde yeniden respublika rəhbərliyinə qayıdışdan sonra, şübhəsiz ki, ilk vezifə kimi Azərbaycanı düber olduğu ölçüyəgelməz fəlakətdən qurtarmağı qarşıya məqsəd qoydu və qısa bir müddət ərzində bunun öhdəsində uğurla geldi.

1995-ci ilin iyununda Hüseyin Cavidin məqberəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki giriş sözündə Cavid ərsinin əbədiləşdirilməsi ilə bağlı prosesi incəyə təhlil edən Heydər Əliyev, doğrudan da mədəniyyətimiz, ədəbiyyatımız, elminiz üçün unikal bir dahi şəxsiyyət olduğunu çox sadə sözlərin köməyi ilə diqqətə çatdırır: "Biz 1981-ci ildə Hüseyin Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təessüf ki, o vaxt qəbul olunan qərarlarda nezərdə tutulmuş tedbirlərin bəziləri indiyedek həyata keçirilməyib. O dövrdə isə artıq on beş il keçir".

1990-ci ildə Naxçıvana qayıdan Ümummilli liderimiz ilk növbədə Cavidin məzəri üstə getmiş və gördüklerindən həyətə gəlməsi. Müşavirədəki nitqində Heydər Əliyevin özü həmin hadisəni bəzəxatırlayırdı: "Fikirləşirdim ki, məqberə yoxdurda da, heç olmasa, sənətkarın qəbrinin üstü götürürlüb. Ancaq gedib oradakı vəziyyəti gördüm, təessüfləndim, çox narahat oldum".

Müşavirədəki nitqini üç böyük işin həyata keçirilməsi istiqamətində quran Ümummilli liderimiz bu işlərin hamısının müstəsna əhəmiyyətli olduğunu qeyd etmiş, Cavid məqberəsinin, ev muzeyinin və abidəsinin açılışını bir nömrəli vezifə kimi əlaqədar təşkilatların üzərinə qoymuşdur. Yalnız bundan sonra qısa bir müddət ərzində, Heydər Əliyevin şəxsi nezərəti və qayğısı altında neheng işlər görülmüş və özünə müəyyənəşdirildi kimi, böyük şairin anadan olmasının ildöñümündə - 1996-ci ilin oktyabrında Naxçıvanda Hüseyin Cavidin məqberəsi bütün gözəlliyi və ezəmeti ilə xalqın gözü qarşısında ucalmışdır. Onu da qeyd etməyi lazımlı bilərəm ki, Heydər Əliyev bütün bu işləri gözən pərəs asmaq, yalnız faktı təsdiq etmək xatirinə həyata keçirməmiş, doğrudan da, ictimai-siyasi istedadının bütün potensialını sərf etmək, sevə-sevə görmüş və nəticədə həm özüne, həm də Cavidə layiq gözəl abidələr qoypub getmişdir.

Bu abidelərdən biri də, şübhəsiz ki, uzun illər üzərində iş gedən, ancaq Cavid məqberəsindən sonra, yənə də dahi şairin anadan olmasının ildöñümündə, daha doğrusu, 120 illik yubileyində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən açılan Hüseyin Cavidin Ev Muzeyidir.

Hüseyin Cavid dühəsi öz ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardandır.

Heydər Əliyev dühəsi bu əbədiləşdirməni tamamlayan, bütövləşdirən, bir dənənələrin hücumuna məruz qalmayacaq hala salan, ona layiq olduğu qiyməti verən və layiq olduğu abidələri ucaldan nadir dövlət rəhbərlerindəndir.